

**Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
"Bir millət, iki dövlət" formatında qiymət verdiyi, Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün
"Azərbaycanın sevinci bizim sevincimiz, kedəri bizim kedərimizdir"
kimi mənalandırdığı Türkiyə və Azərbaycan arasındakı
münasibətlər tarixin sınağından üzüağ çıxmış, dünyada bənzəri
olmayan birliyin və qardaşlığın misilsiz örnəyidir. Bir il əvvəl bu
dostluğu və qardaşlığı strateji müttəfiqlik səviyyəsinə qaldırmış
Şuşa Bəyannaməsinin qəbul edilməsi Azərbaycan ilə Türkiyə
arasında hərtərəfli əməkdaşlığı daha böyük hədəflərə yönəltdi.**

Dost dar gündə tanınar deyiblər. Zatən Türkiyə və Azərbaycan dostluğunu sınamağa ehtiyac olmasa da, biz həmişə bir-birimizin yanında olmuşuq. Azərbaycanın müstəqiliyini ilk tanıyan dövlətin Türkiyə Cumhuriyyəti olması heç də təsadüfi deyildi. Tecavüzkar Ermənistən rejimi Qarabağı və onun etrafındaki torpaqlarımızı işgal edəndə Türkiyənin işgälçi dövlətlə diplomatiq əlaqələr qurmaması və onunla sərhəd qapılarını bağlaşmasında biza çox böyük mənəvi və diplomatik dəstək olmuşdur.

1999-cu ildə İstanbulda dağidici zəlzələ baş verərkən təbii fəlakətdən zərər çəkənlərə ilk humanitar yardım göstərən dövlət Azərbaycan olmuşdu. O zaman biz Azərbaycanın tibb işçiləri Türkiyəli qardaşlarımız üçün qan donorluğunu kampaniyası keçirmişdik.

Qardaşlığımızın sarsılmazlığının ən yüksək təzahürü olan Şuşa Bəyannaməsinin imzalanması isə ötən bir ildə hər iki ölkədə sonsuz iftixar və güvəncə söz açılan tarixi hadisədir.

sevimlisine çevrildi!

Nə xoşbəxt ki, tək millət iki dövlət olaraq bu 30 illik yolu yan-yana, ciyin-ciyinə addımladıq. Qəhrəmanlığımızla birgə öyündük, şəhidlərimizə birlikdə rəhmət oxuduq, Zəfer mündəsinə bir yerde sevdik.

Ortaq tarixi köklərimizdən, qan, gen yaddaşımızdan qaynaqlanan birliyimizin siyasi ifadesi olaraq dövlətlərimiz arasında onlارla müxtəlif tarixi sənədlər imzalanmışdır. Bu müqavilələrin, sazişlərin zirvəsi, heç şübhəsiz ki, bir il əvvəl Şuşa şəhərində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannamesidir!

Böləgə xalqlarının həyatında öz siyasi, tarixi, strateji əhəmiyyətinə görə Şuşa bəyannaməsi bir əsr əvvəl – 13 oktyabr 1921-ci ildə 5 dövlət arasında bağlanmış Qars müqaviləsi ilə müqayisə edilə bilər! Şuşa bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni strateji mərhələyə



Azərbaycan-Türkiyə strateji əməkdaşlığı Şuşa Bəyannaməsi ilə möhürlənib

Bu yerdə bir öyünlü hadisə de yada düşür. 2014-cü ilin 24 aprelində Praqada Şərqi tərəfdaşlığının 5-ci ildönümüne həsr olunmuş konfrans keçirildi. Bu beynəlxalq məclisde Ermənistən prezidenti Serj Sərkisyan Türkiyə əleyhinə hədyanlar söylədi, onu soyqırımlı iddiaları ilə suçlamağa cəhd etdi. Təkrar söz alan Azərbaycan Prezidenti İlham Əliyev bu böhtənçi həyasiylığı yerindəcə və layiqincə cavablandırıldı:

"Bu gün təessüf ki, Ermənistən prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünkü bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Ermənistən cavabını mən verəcəyəm!".

Lakin Ermənistən diplomatik cəhdədə ona verilən belə kəskin cavablardan nəticə çıxartmadı və bu yol Azərbaycan-Türkiyə birliliyinin və qardaşlığının möhtəşəmliyindən güclənən 44 günlük Zəfer savaşı ilə sona çatdı. Türkiyənin mötəbər dəstəyi ilə aparılan II Qarabağ müharibəsi qələbə zirvəsi Şuşada bitdi. Azığın düşmən təslim aktını imzalamaq məcburiyyətində qaldı və qardaşlığımız qarşısında diz çökdü.

Qarabağ uğrunda müqədəs Vətən savası günlərində bütün Türkiyə ayaq üstüdə idi, Türkiyənin nəfəsini hər an hiss edirdik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birlikdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da ermənipərəst güclərə savaş açdı, Azərbaycanın haqqını təkrar-təkrar dünyaya bəyan etdi. Türkiyə mediası gecə-gündüz yarımzda oldu, Gəncənin mülki əhalisinə ermənilər tərəfindən raket terroru törediləndə ilk xəbəri dünyaya məhz Türkiyə kanalları çatdırıldı. CNN Türk kanalının müxbiri qeyrətli türk bacımız Fulya Öztürk isə bütün gəncəlilərin

qaldırılmasını nəzərdə tutmaqla yanaşı, yeni hədəfləri də müəyyən etdi, eyni zamanda, Qafqaz bölgəsi xalqları arasında dinc birləşməyə və əməkdaşlıq perspektivlərini də özündə ehtiva edir.

Şuşa Bəyannaməsi bu şəhərinin Azərbaycanın və bütövlükde Türk dünyasının qədim mədəniyyət besiyi olduğunu birdən aha dünyaya elan etdi. Bu tarixi sənəddə iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlər, o cümlədən Qars müqaviləsinə sadıq olduğumuz bir daha təsdiq edildi. Bildirildi ki, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması kontekstində Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyətinin nəzəre alınmasının vacibliyini, o cümlədən Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə olacaq.

Şuşa bəyannaməsi bölgədə davamlı və daimi sülhün bərqərar olunmasına, bölgə dövlətləri arasında qarşılıqlı etimad mühitinin yaranmasına, iqtisadi və mədəni əməkdaşlığın artmasına xidmət edən bir çox layihələrin həyata keçməsinə də möhkəm siyasi-hüquqi əsaslar müəyyən etdi. Belə layihələrin ən önəmlisi cənab Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi "6-lar platforması"dır. Xüsusi ilə, Zəngəzur nəqliyyat kommunikasiya dəhlizinin yaradılması regionda yerləşən bütün dövlətlərin Türkiyə və Azərbaycanla yanaşı, Rusiyanın, İranın, Gürcüstanın və bu platformaya qoşulduğu halda Ermənistən bir-biri ilə, eləcə də dünya dövlətləri ilə turistik, logistika, iqtisadi, mədəni əməkdaşlıq imkanlarını xeyli genişləndirmiş olacaq.

Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolu xəttine və Qədim İpək yolu na, eləcə də Fars körfəzini Fin körfəzi ilə birləşdirən Şimal-Cənub nəqliyyat koridoruna əhəmiyyətli alternativ yaratmaqla yanaşı, Türk dünyasının 100 il bundan əvvəl pozulmuş coğrafi bağlanışını da təmin etmiş olacaqdır!

Nəhayət, Şuşa Bəyannaməsi ölkələrimiz arasında hərbi, siyasi, iqtisadi, turistik, mədəni əlaqələrimizin yeni mərhələsini müəyyən etməklə, həm də dünya dövlətlərinə, o cümlədən regionda sülhə ve sabitliyə engel olmaq istəyən dövlətlərə sərt xəbərdarlıq bildirdi: "Tərəflərdən hər hansı birin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyüne, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərefindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər".

Şuşa Bəyannaməsində yer almış bu müddəalar dünya güclərinə bir daha xatırlatdı ki, Azərbaycan tek deyil, onun ərazi bütövlüyü məsəlesi hem də qüdrətli Türkiyə dövlətinin qarantiyası altındadır. Eyni zamanda, Türkiyəyə yonəlik hər hansı terror, iqtisadi çərgiriş, kiber və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan həmişə qardaş Türkiyənin yanındadır. Bu bəyannamə Azərbaycanın işgaldan azad edilmiş ərazilərinin bərpası, diaspor fealiyyəti, parlamentlərarası əməkdaşlığın dəha da yüksəldilməsi, 1915-ci il hadisələrinin düzgün təqdim edilməsi və tarixi həqiqətlərin təhrif

edilməklə siyasiləşdirilməsi cəhdlərinə qarşı mübarizə sahəsində birge fəaliyyətin strateji əsası kimi tarixə yazıldı. Müşterək dəyərlərə söyklənən six əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahəlində dəha da inkişaf etdirmək istiqamətində əməkdaşlığın artırılması məsələləri də bəyannamədə mötəbər yer alıb.

Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bu bir il ərzində qardaşlığımız dəha da möhkəmlənmiş, iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrimiz dəha da genişlənmişdir. Şuşada və bütövlükde, Qarabağda, işğaldan azad olmuş torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalgalanır, birləşmənin və qardaşlığımızın təntənəsinə dünyaya bəyan edir. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan və Türkiyə iş adamları birləşdə bərpa-quruculuq işləri aparırlar. Qarabağda və Şərqi Zəngəzurda yeni tarix yazılır – Türk dünyasının şərəf, şan-şöhrət tarixi. Bu tarixin möhürü isə Şuşa bəyannaməsidir.

İnanıraq ki, Şuşa bəyannaməsində nəzərdə tutulan müddəələrin hamısı zaman-zaman həyata keçirəcək, bölgəmizə davamlı sülh, iş birliliyi və rifah gətirəcək, Türkiyəni və Azərbaycanı uzun illər regionda əsas söz sahibi kimi tanıtacaq. Belə bir məqamda ötən əsrin sonlarında ulu önder Heydər Əliyev Türkiyədən gələn bir qrup iş adamını qəbul edərən onlara demisi: "Azərbaycana tez-tez gəlin, heç bir işiniz olmasa da gəlin, bir çayımızı içib gedin. Qoy bütün dünya görsün ki, biz tək deyilik, biz bir yerdəyik. Qardaş öz qardaşı ilə güclüdür".

**Musa QULİYEV,
Milli Məclisin deputati**